

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

*Əlyazması hüququnda*


İDRİS ƏZİZ OĞLU ABBASOV

MÜASİR DİLÇİLİK BAXIMINDAN ƏRƏB DİLİ  
FUNKSİONAL SİNTAKSİSİNİN  
PROBLEMLƏRİ

10.02.12- Sami dilləri

*Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim  
edilmiş dissertasiyanın*

A V T O R E F E R A T I



NAXÇIVAN- 2005

01/11/05

İş Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasında yerinə yetirilmişdir.

**ELMİ RƏHBƏR:** AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor  
*Vasim Məmmədəli oğlu Məmmədəliyev*

### RƏSMİ

**OPPONENTLƏR:** Filologiya elmləri doktoru, professor  
*Məniçcəhr Abbas oğlu Pənahı*

Filologiya elmləri namizədi  
*Qurbanəli Rəhman oğlu Süleymanov*

**APARICI TƏŞKİLAT:** Azərbaycan MƏA Ziya Bünyadov adına Şərqsünaslıq İnstитutu

Müdafia «İslam Nəsihi» 2005-ci il tarixdə saat 11<sup>00</sup>-da Naxçıvan Dövlət Universiteti nözdindəki B/N 02. 121 Birdəfəlik Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

**ÜNVAN:** Az 7012, Naxçıvan şəhəri, Universitet şəhərciyi, Əsas bina, I mərtəbə, Böyük Akt zalı

Dissertasiya ilə Naxçıvan Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat 20 cənub 2005-ci il tarixdə göndərilmişdir.

**DİSSERTASIYA ŞURASININ  
ELMİ KATIBI:**

I.Z.CƏFƏROV,  
filol.e.n.

## İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Təqdim olunan dissertasiya dilə funksional yanaşmaqla ərəb ədəbi dilini struktur-semantik cəhətdən araşdırmaq baxımından çox aktualdır. Dissertasiyada ingilis, rus və fransız dillərinin materiallarına istinad edilərək funksional sintaksisin mahiyyəti açıqlanmışdır. Ünsiyət funksiyası dilin əsas funksiyasıdır, çünkü o, dil strukturunun və inkişafının gerçəkləşməsi barəsində dəqiq anlayış verir. Dilin yerdə qalan funksiyaları ünsiyətin törəmə funksiyalarıdır.

İndiya qədər heç bir funksionalist faktiki olaraq dildə sərbəst strukturların, yəni şəffaf funksional dəlillərə malik olmayan strukturların mövcudluğunu inkar etmir. Amma belə strukturların sistemliliyi əhəmiyyətlidir. Bu strukturların sistematikliyi nə qədər çoxdursa, müstəqil xarakteristikaları üçün bir o qədər çox əsas vardır. Bununla belə, dil sistematik surətdə «sərbəst» strukturların hesabına zənginləşir.

Grammatik əsaslar üzərində formallaşmış ərəb ədəbi dili indi müəlliflərin əsərlərində, jurnalistlərin yazılarında, rəsmi bayannamələrin dilində, klublarda və cəmiyyətlərdə ziyanlı elitalar arasında gedən səhbətlərdə və çıxışlarda az qala məhdudlaşmışdır. Funksional nəhv-nitqi, yazını xatalardan xilas etmək məqsədilə sözlərin və ifadələrin dəqiqliyinə, dürüst cümlə qurmaq intizamına dələlot edərək əsas sintaktik funksiyaları yerinə yetirən grammatik qaydalar məcmusu<sup>2</sup> olmaqla, əlaqəli nitqin təşkilində rolü olan bütün sintaktik vasitələrin (vahidlərin, konstruksiyaların) funksiyasını öyrənir<sup>3</sup>.

Bu gün ərəb dilinin saflaşdırılması uğrunda mübarizə edənlər funksional nəhvin öyrənilməsinə daha böyük əhəmiyyət verirlər. Onun qarşısında duran başlıca vəzifələrdən biri dili mövcud qüsür və pərakəndəliklərdən xilas edərək sabit qrammatik qaydaları bərpa etmək uğrunda mübarizədir. Funksional nəhvə praktiki nümunələr dominanlıq təşkil edir bu da ərəb dili ilə məşğul olanların və bu dili öyrənenlərin işini dolaşığa salmadan xeyli yungülləşdirir. Funksional

عبد العليم إبراهيم، التحوير الوظيفي، القاهرة، دار المعرفة، ص 1-2، 443، ص 1

عبد الرحيم ف. دروس اللغة العربية، الجزء الثالث، المدينة المنورة، 1414 هجري، 304، ص 2

<sup>3</sup> Адилов М. Н., Вердијева З. Н. Изажлы дигчиллик терминләри. Маариф, Бакы: 1989, с. 241

nöhvin başlıca vəzifələrindən biri də ədəbi dili dialektlərə deyil, dialektləri ədəbi dilə yaxınlaşdırmaq prinsipindən ibarətdir. Bu isə dilin saflığını, olvanlığını və orijinallığını qorumaqla bu dildə danışanların ünsiyyət işini xeyli asanlaşdıraraq fikrin sərrast ifadəsinə xidmət edir. Belə bir vəziyyətdə dilin qayda-qanunları kobud şəkildə pozulmur və vahid ədəbi dilin bərqərar olması üçün olverişli zəmin yaranır.

**Mövzunun tədqiq tarixi.** «Funksiya» sözü dilçilik əsərlərində müxtəlis mənalarda işlənmişdir. Bir qrup alımlar bu terminin dil vahidlərinin sistemdaxili münasibətləri ilə bağlı olduğunu iddia edir, digərləri isə «dil sisteminin və onun nümayişinin dilxarici gerçekliklərə qarşı münasibəti» kimi anlayırlar.

Funksional dilçiliyin başlıca nümayəndələri V. Matezius, B. Qavranek, B. Trnka, U. Vaxek, həmçinin N. S. Trubetskoy, R. O. Yakobson, S. O. Karsevskidir.

A. V. Bondarko, İ. F. Vardul, Q. A. Zolotova, K. Q. Kruşelnitskaya, İ. P. Raspopov, N. A. Slyusarevanın və bir sıra digər dilçilərin əsərləri ilə tanışlıq göstərir ki, son onilliklərdə funksional cərəyanın inkişafı ilə əlaqədar linqvistikada nazəri qrammatikanın yeni tipi—funksional qrammatika formallaşır. Bununla yanaşı, funksional qrammatika daha çox dili tədris etmək vəsaiti kimi anlaşılır.

A. V. Bondarko vəsitàdən funksiyaya keçidi integralləşmətin, funksiyadan vəsitəyə keçidi isə funksional qrammatikanı xarakterizə edən differensial əlamət olduğunu qeyd edir. Q. Paul "ayrı-ayrı sözlərin, söz formalarının və sintaktik birləşmələrin bu və ya digər dil qrupuna daxil edilməsi onların funksiyaları ilə şərtləndirilir!" fikrini irəli sürür. O. Yespersen aşkar surətdə funksiya və mənəni cynılışdırır.

Funksiyamı pozisyon kimi təqdim etmək Blumfild, istenilən dil hadisələrinin mənə istilahlarında deyil, yalnız linqvistik əlamətlər istilahında (yəni, leksik və qrammatik) təyin oluna bilməsini irəli sürən hazırlı amerikan linqvistik cərəyanları üçün xarakterik olan ümumi nöqtəyi—nazərdən yanaşmağa imkan vermişdir<sup>2</sup>. «Funksional» linqvistika cəmiyyəti<sup>1</sup> nin baniləri dilin kommunikativ funksiyasını ön plana çəkirlər. Onlar dili hərəkətdə, ünsiyyət prosesində görürler.

<sup>1</sup> Пауль Г. Принципы истории языка. М.: ИЛ, 1960, 500с.

<sup>2</sup> Блумфилд Л. Ряд постулатов для науки о языке. В кн., Зветинцев В. А. История языкознания XIX и XX веков в очерках и извлечениях. ч. 2. М.:

Fransız dilçiliyinde struktur-funksional çerçeveyinin banisi ve bir sıra elmi eserlerin müellisi olan Andre Martine 1976-ci ildə təşkil olunmuş Beynəlxalq Dilçilər Cəmiyyətinin əsasını qoymuşdur. Bu cəmiyyətin mətbü orqanı olan "Linqvistika" jurnalında A. Martine funksional dilçiliyin başlıca prinsiplərini şərh etmiş, transformasiya grammatikanın köməyi olmadan da onun tətbiqini nümkün saymışdır<sup>1</sup>.

Ərəb dili nəhv elminin təşəkkül tapıb formallaşması İslam dininin zührurundan sonrakı illərə təsadüs edir<sup>2</sup>. Tədqiqatçılar belə bir ümumi fikrə gəlmışdır ki, nəhv elminin meydana çıxması əcəmlərin İslam dinini qəbul etməsindən sonra geniş yayılmış yanlışlıqlar fenomeninə qarşı bir reaksiya idi. Əbu-l-Əsvad əd-Duəli sintaksisə məşğul olan ilk alimlərdən olmuşdur. Sonra şagirdləri onun yolu ilə gedərək bu metodu daha da təkmilləşdirmişdirler. Xəlil ibn Əhməd və nəhayat onun şagirdi Sibaveyhinin tərtib etdiyi ilk nəhv kitabı bu günümüze qədər gəlib çatmışdır<sup>3</sup>.

Sintaksisin tədqiqinə, onun təhlil və şərhinə əllərindən gələn qüvvəni sərf etdiklərinə görə qədim grammatika mütəxəssisləri haqqında deyirdilər ki, onlar nəhvi o qədər bishirnişdirler ki, yanmışdır. Əslində isə grammatik qaydalar sistemi dəyişməz qalmışdır. Müasir ərəb dilçilərindən Kamal Bəsyuni<sup>4</sup>, Kərim Zəki Hüsaməddin<sup>5</sup>, Abdu-l-Alim İbrahim, Məhəmməd Əbdü-l-Həmid və başqaları ərəb dilini struktur-funksional müstəviidə araşdırın tədqiqatçılardandırlar. Onlar müasir ərəb dünyasında ərəb dilinin grammatikasına dair tərtib olunan xeyli sayda kitab və dərsliklərin ehtiyacı ödəmədiyini və çətin məzmunlu tekslərin anlaşılmamasında yararsız olduğunu dəfələrlə tənqidə məruz qoyaraq, bu dərsliklərin vasitəsilə dilin canlılığını və rəngarəngliyini biruzə verə bilmədiyini vurğulamışdırular.

• Struktur təhlilə xüsusi önəm verən doktor Zəki Hüsaməddin sintaksisi «ilmu-l-tərakib» (tərkiblər haqqında elm) adlandırır.

<sup>1</sup> Martinet A. Some basic principles of functional linguistics. *La Linguistique*, Paris: 1977, pp7—14

<sup>2</sup> علي راضي أبو زريق - مستقبل العربية مرتبط بمستقبل الإسلام، اللسان العربي، العدد 60 من السادس، بيبلور 1969

<sup>3</sup> عبد الله بن عثوم، موسوعة النحو والصرف والإعراب، بيروت، لبنان 1995، ص 722

<sup>4</sup> بسيوني كمال، المفردات التحوية، القاهرة، 1988، 215 ص

<sup>5</sup> حسام الدين كريم زكي - أصول تراثية في علم اللغة، القاهرة، 1994، 163 ص

Nəhvde xarici fleksiyanın təzahürü öyrənildiyi halda, sərfdə həm xarici, həm də daxili fleksiya formalarının öyrənilməsi, irab və bina, söz sonlarının amillər vasitəsilə dəyişib-dəyişməməsi haqqında mühüm elmi müdddəalar irəli sürən azərbaycanlı ərbəşünas alim V. Məmmədəliyev bu sahədə bir sıra elmi araşdırımlar aparmışdır<sup>1</sup>.

Ərəb dili funksional sintaksisinin bəzi məsələlərinə fransız dilçilərindən R. Armes, M. Fegali, Brenyer və başqaları da toxunmuşdur<sup>2</sup>.

Əbdü-l-Əlim İbrahim ərəb qrammatikasında ilk dəfə olaraq "funksional" terminini işlədərək sintaksisin özünü funksional və ixtisası olmaqla iki növə ayırib, hər birini ayrı-ayrılıqda şərh edir. Onun "Ən-nəhvü-l-vazifiyu<sup>3</sup>" (Funksional sintaksis) adlı kitabı daha çox tədris vəsaitini xatırladır.

**Tədqiqat işinin predmeti, məqsəd və vəzifələri.** Dissertasiya işində ərəb dili funksional sintaksisinin problemləri tədqiqatın predmeti kimi seçilmişdir. Tədqiqat işində əsas məqsəd olaraq ərəb dili funksional sintaksisinin problemləri çağdaş dilçilik elminin meyarları ilə sistemli şəkildə araşdırılmışdır. Bu məqsədə uyğun aşağıdakı vəzifələr yerinə yetirilmişdir:

-- nəhvin digər bir məqsəd üçün vasitə olan məqsəd olmasına və funksiyannın təyin edilməsində paradiqmatik, yoxsa sintaqmatik<sup>4</sup> əlaqələrin rol oynamasını aşkar etmək, sintaksis elmi ilə sintaksis sonotu

<sup>1</sup> Məmmədəliyev V. M. Ənənəvi ərəb dilciliyində sintaksisin bəzi məsələləri, Yaxın və Orta Şərqi xalqları dillerinin sintaksisi. Bakı: ADU, 1986, 98s; Məmmədəliyev V. M. Ərəb ənənəvi dilciliyində istiğal və tənazu hadisələrinin şərhi. Elmi əsərlər/ şərqşünaslıq seriyası/, №2, -- Bakı: ADU nəşri, 1977, s. 9—15; Məmmədəliyev V. M. Başqa qrammatiklori ərəb dili sintaksisinin bəzi məsələləri barədə. Elmi əsərlər/ şərqşünaslıq seriyası/, Bakı: ADU, 1984, s.3-13; Məmmədəliyev V. M. Ərəb dilciliyi. Bakı: Maarif, 1985, 286 s.

<sup>2</sup> Bresnier, Cours pratique et théorique de langue arabe renfermant les principes détaillés de la lecture, de la grammaire et du style, ainsi que les éléments de la prosodie accompagné d'un traité du langage arabe usuel et de ses divers dialects Algérie. Alger. Paris. Bastide. 1855, 668p.; Feghali M. Syntax des parlars arabes actuels du Liban. Paris, 1928, Mond Orient, 1929, pp. 253-258

<sup>3</sup> عبد العليم إبراهيم، النحو الوظيفي، القاهرة، دار المعارف، 1969 ، ص 443  
<sup>4</sup> حسام الدين كريم زكي، أسوا تراثية في علم اللغة، القاهرة، 1994 ، ص 232

arasındaki əlaqələri<sup>1</sup> araşdırmaq;

-- forma-funksiya münasibətlərini aydınlaşdırmaq məqsədilə forma və funksiyanın avtonom analizinin qeyri-mümkünlüğünün isbat edilməsi;

-- qrammatik hadisələrin semantik və funksional tərəflərini araşdıraraq, dil vahidlərinin mənə və funksiyası arasında daxili, immanent əlaqənin mövcudluğunu, onların eyni olmayıb, komplementar (bir-birini tamamlayan) hadisələr kimi çıxış etməsinin əsaslandırılması;

-- sintaktik üzvlənmə səviyyəsində sintaktik tabelilik iyerarxiyasının, aktual üzvlənmə səviyyəsində isə cümlənin mənə cəhətdən üzvlənməyə (söyləmin tema və remasına) məruz qalmanın ortaya qoyulması;

-- ərəb dili funksional sintaksisinin qarşıya qoymuğu məqsədlərdən irəli gələn vəzifələri aydınlaşdırmaq, funksional sintaksisin ənənəvi sintaksisə əlaqəsini izah etmək;

-- ərəb dilində subyekt-predikat münasibətlərinin araşdırılması, subyektin, yaxud predikatın düşməsini və yaxud xatırlanmasını zəruri edən başlıca səbəblərin mövcudluğunu izah etmək;

-- ərəb dili funksional sintaksisində hal fleksiyasının (irabın) cümlə daxilində sözlər arasındaki sintaktik funksiyaların dəyişməsi ilə söz sonlarının formal (ləfzi), yaxud virtual (təqdiri) cəhətdən dəyişməsini şərtləndirən başlıca amil olmasını əsaslandırmaq, bununla bağlı irabın əlamətlərini, növlərini şərh etmək;

-- qrammatik cəhətdən cümlə üzvü funksiyasında çıxış edən və etməyən cümlələr, onların növlərinin müəyyən edilməsi;

-- ərəb ədabi dilində hal zərfliyinin aid olduğu üzvün qrammatik qanunauyğunluğunun funksional yönündən şəhri;

-- ayrı-ayrı dil vahidlərinin funksional sintaksisini araşdırmaq (buraya «eyyu», «illə», «ələ» ədatları, feli cümlənin mübtədəsi, istisna, şərt, bağlayıcılı əlavə, əvəzedici əlavə və izafət daxildir).

**Tədqiqatın metodoloji əsasları.** Dissertasiya işi yazıklärkən, əsasən, dilə struktur və funksional yanaşma metodundan istifadə olunmuşdur. Tədqiqatda qarşılaşdırma və tipoloji metodlardan istifadə olunması dilə funksional yanaşmanın aydın mənzərəsini yarada bilmüşdür.

---

<sup>1</sup> بسيوني كمال، فن الأعراب، الطبعة الأولى، القاهرة، 1989 ص 28

**Tədqiqat işinin elmi yeniliyi.** Dissertasiya işinin əsas elmi yeniliyi ondan ibarətdir ki, Qərb dilçiliyinin müasir elmi nailiyyatları tətbiq olunmaqla ilk dəfə olaraq ərəb dilçiliyində funksional sintaksisin elmi-nəzəri, həm də ərəb dilinin öz daxili imkanları hesabına elmi-praktiki məsələləri sistemli şəkildə tədqiqata çəlb olunmuşdur. Funksional analiz dil xüsusiyyətlərinin izahına və onların distribusiyasına yönəldilmişdir. Funksional analizin aparılması üçün ilkin şərt kimi formal analizin<sup>1</sup> zəruriliyi problemi irəli sürülmüşdür. Paralel olaraq tədqiqata ümumi dilçilik nöqtəyi-nəzərindən yanaşılırlaraq, dilə funksional yanaşmanın ərəb dilçiliyində spesifik xarakterə malik olduğu müəyyənləşdirilmişdir.

Düzdür, rəngarəng, orijinal misallar qrammatika kitablarında kifayət qədər çoxdur. Amma verilmiş misallarla nitq təssüratı arasında manca yaranmasın deya, həmin misallara əməli-ekspressiv cəhətdən düzgün yanaşılmış, onların nitqlə əlaqəsi düzgün şərh olunmuşdur.

**Tədqiqat işinin nəzəri və təcrubi əhəmiyyəti.** Dissertasiya işi bir sira nəzəri müdəddəalara malikdir. Dildə funksiya və semiotika, funksiya və praqmatika arasındaki əlaqələrin öyrənilməsi tədqiqat üçün yeni üfüqlər açır. Linqvistik obyektlərin, həmçinin, dilçinin nəzəriyyəsində funksiyanın rolunu təyin etməkdə funksiya və məqsədin, forma və funksiyanın əlaqələrinin mühüm yer tutması bəlli olur.

Linqvistik tədqiqatlar zamanı aşkar olur ki, forma mənə və funksiyadan asılı olmayıaraq «işləyir». Belə bir xülasə, əlbəttə, per se formal prinsiplərin axtarışına aparır.

Ərəb nəhv elmi cümlə qurmağa xidmət edən qaydaların tədqiqindən, hər bir cüzü dəqiqləşdirən diakritik işarələrdən, bu cüzlərin bir-biri ilə əlaqəsindən, cümlələrin və cümlə növlərinin rabitəsindən bəhs edən tərkiblər haqqında elmdir. Məhz bu növ tədqiqat müasir dilçilikdə Syntax, yəni tərkiblərin araşdırılması, yaxud Structures, cümlələr adı ilə müəyyən edilərək mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Nahvi sərfdən ayrı, müstəqil bir elm kimi nəzərdən keçirsək, onda qeyd etməliyik ki, nəhv sözün vəziyyətini irab və bina

<sup>1</sup> Нюмайер Ф. Дж. Спор о формализме в лингвистике и его разрешение. ВЯ, №2, 1996, сс. 135-145

محمد علي سلطاني، شرح ابن عقيل على الفية ابن مالك، دمشق، 2002، ص 290

على الجازم، مصطفى أمين، التحو الواضح في قواعد اللغة العربية، دمشق، 2000

363،

cəhdən müəyyən edən bir elm sahəsi olmaqla ərəb sözlərinin vəziyyətini və funksiyasını dərk etmək, semantik əlaqələr şəbəkəsini (*un reseau de rapports semantiques*)<sup>1</sup> təqdim edən formalar kompleksini dərindən anlamaq üçün irab və bina növləri ilə tanış olmaq, zahiri və təqdiri, əsl və ikinci dərəcəli irabı bilmək zərurətini meydana çıxarıır ki, bu da yeni tədqiqatlar üçün imkan yaradır.

Müasir ərəb dilçilərindən bozılırı irabın mənadan sonra gəlməsi fikrini irəli sürərək, onu mənənin bir sahəsi hesab edirlər. Bu iş onunla izah olunur ki, yalnız cümlə oxunub mənəni anlaşıldıqdan sonra irab əməliyyatına keçilə bilər. Lakin klassiklərin əsərlərində amil vasitəsilə sonu dayışan sözə işaret olunaraq göstərilir ki, amilin köməyi ilə irab üçün tələb olunan mənə həyata keçirilir. Beləliklə, irab cümlənin mənəsinin deyil, irab üçün tələb olunan mənənin sahəsidir. Bununla bağlı cümlənin fleksiyası ilə onun mənəsi arasındaki əlaqələri araşdırmaq zərurəti ortaya çıxır.

Funksional nəhvin əsas tədqiqat obyektinin xataları mümkün qədər aradan qaldırmaq istiqamətində qrammatik qaydalar əsasında klassiklərin əsərlərindən gətirilmiş misallar üzərində idən ibarət olması sərf praktiki əhəmiyyətə malikdir.

Araşdırmanın nəticələri ali məktəblərdə tədris olunan «Ərəb dilinin seçmə kursu»nın tədrisində köməkçi material kimi istifadə oluna bilər.

**Tədqiqatın aprobasiyası.** «Müasir dilçilikdə ərəb dili funksional sintaksisinin problemləri» namizədlik dissertasiyasının mövzusu 1997-ci ildə Bakı Dövlət Universitetində təsdiq edilmişdir. Dissertasiya 1997—2004-cü illər ərzində yerinə yetirilmişdir. Dissertasiya mövzusu ilə bağlı Bakı Dövlət Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Naxçıvan Dövlət Universitetinin elmi məcmuələrində bir neçə elmi məqalə çap olunmuşdur.

**İşin quruluşu.** Dissertasiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Hər fəsil daxilində müvafiq bölmələr və yarımbölmələr vardır.

---

<sup>1</sup> Gavelko Marek, Analyse fonctionnelle de la catégorie du nombre dans la langue française, roumain et polonaise. CFS, 39, 1985(1986), pp. 131—142

## **İŞİN ƏSAS MƏZMUNU**

Girişdə mövzunun aktuallığı əsaslandırılır, problemin araşdırılma səviyyəsi, dissertasiyanın obyekti müəyyənləşdirilir, məqsəd və vəzifələri, tədqiqatın metodologiyası, mənbələri açıqlanır, onun elmi baxımdan yeniliyi, nəzəri-praktiki əhəmiyyəti dəyərləndirilir, elmi işin aprobasiyası, quruluşu və əsas məzmunu barədə məlumat verilir.

Dissertasiya birinci fəsil «Ümumi və ərəb dilçiliyində sintaksis və funksional sintaksis anlayışı» adlanır. Fəsil yeddi yarımfəsildən ibarətdir.

**«1.1. Sintaksisin mənşəyi və dilaq funksional yanaşma»** yarımfəslində sintaksis dilin kateqorematik<sup>1</sup> mərhələsini təşkil edən, tərkib və quruluşu tədqiq edən ardıcılıqları əhatə edən, səlis bir dillə yazmağı və danışmağı öyrədən, hər hansı bir dildə qabaqcadan şərtləndirilmiş, yaxud istifadəsi qəbul edilmiş hökmələrə uyğun dəlil ola biləcək qaydalar macəmusunu qanuna uyğun şəkildə öyrənən elmi sahəsi kimi saciyyələndirilir. «Funksiya» və «funksional sintaksis» terminlarının mənə xüsusiyyətləri açıqlanır, dil-nitq hadisəsinə sistem baxımdan yanaşılaraq dilin sistem-struktur mahiyyətli hadisə olduğu aşkarlanır.

**«1.2. Forma-funksiya münasibətləri»** yarımfəslində forma-funksiya münasibətləri aydınlaşdırılır, funksional, yoxsa formal analizin birinci olması fikri əsaslandırılır, ilkin sintaktik funksiyanın başlangıç formaya, ikinci dərəcəli sintaktik funksiyanın isə törəmə formaya uyğun gəlməsi şərh olunur.

**«1.3. Funksional sintaksisin sərhədləri haqqında»** yarımfəslində funksional sintaksisin vəzifələrinin dil və nitqin qarşılıqlı əlaqəsi müstəvisində nəzərdən keçirilməsi məsələsi ortaya qoyulur. Qeyd olunur ki, dilin mövcudolma moduslarının parçalanması qəbul olunarsa, onda nitq dilin fəaliyyət sferası olaraq onun təməl

<sup>1</sup> Адилов М. Н. , Вердијева З. Н. Изажлы дилчилек терминләри. Бакы: Маариф , 1989, с.241; Jean- Claude Milner—La theorie syntaxique peut-elle analyser ses propres enonces?, CFS43, 1989(1990), pp. 7- 21; Luigi Rizzi—The new comparative syntax: Principles and parameters of universal grammar, CFS, 43, 1989(1990), pp.65-78; Dik S. C. Functional grammar, Amsterdam—New-York—Oxford, North-Holland Publ. Comp., 1979, 230p.

funksiyalarından biri olan kommunikativ funksiyalarının gerçekləşməsi kimi təyin olunmalıdır.

**«1.4. Qrammatik hadisələrin semantik və funksional tərəfləri»** yarımfaslında dil vahidlərinin funksiyalaşması vasitəsilə onların xüsusiyyətləri, fikir ifadə etmək «qabiliyyəti»ndən bəhs olunur, müxtəlif dərəcəli dil hadisələrinin semantik və funksional qarşılıqlı əlaqəsindən söz edilir, dilə sistem kimi yanaşılaraq, elementlərin funksional xarakteristikası paradigmətik əlaqələr vasitəsilə, yəni müəyyən dil sistemi daxilində aydınlaşdırılır.

**«1.5. Sintaksisin predmeti»** yarımfaslında göstərilir ki, sintaksisin məntiqi, struktur, aktual və anoloji aspektləri məcmu halında dilin kommunikativ imkanlarının geniş planında şərh olunan funksional sintaksi si təqdim etməyə imkan verir. Ərəb dilinin sintetik tipli dil olduğu nəzərə alınaraq, diqqəti sintaksisin aktual aspekti üzrində cəmləşdirməyin daha məqsədə uyğun olması fikri əsaslandırılır.

**«1.6. Ərəb dilində cümlənin aktual və sintaktik üzvlənmə səviyyəsi»** yarımfaslında cümlənin başlıca olaraq iki səviyyəli xarakteri qeyd olunur: sintaktik, yəni cümlə üzvlərinə görə üzvlənmə və aktual üzvlənmə; sintaktik üzvlənmə səviyyəsində sintaktik tabelik iyerarxiyası əsaslırsa, aktual üzvlənmə səviyyəsində cümlənin mənə cəhətdən üzvlənməyə məruz qalması, aktual üzvlənmə zamanı tema və rema istilahlarının mənə xüsusiyyətləri araşdırılır.

Birinci fəslin **«Subyekt-predikat əlaqəsi»** adlı son yarımfaslında ərəb dilçiliyində cümlənin aktual, yəni mənə cəhətdən üzvlənməsi probleminin mahiyyəti araşdırılır, ərəblərin orta əsr sintaktik nəzəriyyəsi ilə cümlənin aktual üzvlənməsi haqqında müasir nəzəriyyə arasındakı bənzərlik şərh olunur, predikativliyin mahiyyəti açıqlanır və bu məqsədlə azərbaycan türk dilinin də materiallarına müqayisəli şəkildə müraciət olunur. Qeyd olunur ki, sintaktik quruluşun tədqiqində mühüm olan cəhat cümlənin struktur və kommunikativ xüsusiyyətlərinin bir-birinə nisbətini müəyyənləşdirməkdir. Bu baxımdan yanaşıqda cümlə üzvlərinin baş və ikinci dərəcəli üzvlərə əmənovi bölgüsü özünü doğrultmur, müəyyən ikinci dərəcəli üzvlər (məsələn, tamamlıq) bu yanaşmada əsas vacib və təbii birinci dərəcəli üzv kimi özünü göstərir. Bildirilir ki, ismi cümlədə subyekt rolunu

<sup>1</sup> Золотова Г. А. Очерк функционального синтаксиса русского языка. М.: Наука, 1973, с. 6

mübtəda(mubtədəun), feli cümlədə isə mübtəda(failun), yaxud məchul növ felinin mübtədəsi(nəibü-l-fəil) oynayır. Predikata gəlincə, isimi cümlədə o, xəbər(xəbərun), yaxud köməkçi sellərin xəbəri ilə ifadə olunur. Feli cümlədə predikat fel(failun), yaxud felin bənzərləridir (mə yaşbəhu-l-fiilə). İsmiñ həm subyekt, həm də predikat ola bilməsi, felin isə predikat olduğu halda subyekti ola bilməməsi aşkarlanır. Ərəb dilində geniş yayılmış «buraxılma» hadisəsinin, sifirdə dolaşıqlıq yaratmamaq şərti ilə bütöv bir cümlənin, cümlə üzvünün, fel, ədat, yaxud hərəkənin buraxılması hadisəsinin mahiyətinə varılır. Kontekstual və situativ ellipsislərin hər birinin özünəməxsus mövqeyi və cümlə quruluşu ilə əlaqəsi şərh edilir.

Dissertasiyanın «**Ərəb dili funksional sintaksisinin problemləri**» adlanan ikinci fəsli səkkiz yarımfəsildən ibarətdir.

**«Ərəb dili sintaksis elminin təşəkkülü»** adlanan birinci yarımfəsildə sintaksisin tədqiqinə, onun təhlil və şərhinə, ərəb dilçilərinin sintaksisə verdikləri təriflərə, nəhv, sərf və bəlağət elmində dəqiq elmi formalarla əsaslandırılmış müəyyən qaydaların şərhinə geniş yer verilir.

**«Nəhv—digər bir məqsəd üçün vasitə olan məqsəddir»** adlı ikinci yarımfəsildə sintaksisin digər bir məqsəd üçün vasitə olan məqsəd olması fikri əsaslandırılır, nəhvi öyrənməyin özünün bir məqsəd olması, digər məqsədlər üçün vasitə olsun deyə, onu dərinəndə anlamağın zəruriliyi qeyd olunur, morfoloji formaların sintaktik kateqoriyalarda təsnifi ilə təmsil olunmuş paradiqmatik əlaqələr və morfoloji formaların tərkibi, yaxud sintaktik kateqoriyaların təqdimi ilə təmsil olunan, eyni zamanda funksiyanın təyin edilməsini təmin edən sintaqmatik əlaqələr haqqında məlumatlar verilir, sintaksis elmi (**علم النحو**) və sintaksis sənəti (**فن النحو**) arasındaki əlaqələrdən bəhs olunur.

**«2.3. Funksional sintaksisin qarşıya qoyduğu məqsədlər»** yarımfəsildə funksional sintaksisin qarşıya qoyduğu məqsədlər araşdırılır, funksional nəhvin nitqi, yazılımı xatalardan xilas etmək məqsədilə sözlərin və ifadələrin dəqiqliyinə, düzüst cümləçururmaq intizamına dəlalət etdiyini nəzərə alaraq ərəb dilinin saflaşdırılması üçün funksional nəhvin öyrənilməsinin əhəmiyyəti diqqətə çatdırılır.

**«Funksional sintaksisdə hal fleksiyasının rolu, irabın əlamətləri və növləri»** adlı dördüncü yarımfəsildə cümlə daxilində sözlər

<sup>1</sup> حسام الدين كريم زكي، أدلة الصوتية، القاهرة، 1992، 231 ص

arasındaki sintaktik funksiyaların dəyişməsi ilə söz sonlarının formal (ləfzi), yaxud virtual (təqdiri) cəhətdən dəyişilməsi tədqiq olunur, adlıq, yiyəlik və təsirlik halının əlamətləri şərh olunur, irabın iki qism əlamətləri qeyd olunur (əsl əlamət; əsl əlamətin adından çıxış edən düzəltmə əlamətlər). İrabın üç növü (ləfzi irab, təqdiri irab, məhəlli irab) haqqında açıqlamalar verilir.

**«2.5. Sözün tipik forması, yaxud modeli»** adlanan beşinci yarımfəsilde amillərin dəyişməsinə baxmayaraq bütün hallarda söz sonunun sabit əlamətlə müşayət olunmasından söhbət gedir. Ad qruplu sözlərin məbni olan növləri, fələ dəlalət edən fel mənali ad qruplu sözlər və sairə haqqında müfəssəl şərhlər verilir.

İkinci fəslin «**Müstəqil və ara cümlələr**» adlı yarımfəsində irabda yeri olmayan cümlələrin doqquz növü barəsində ətraflı izahat verilmiş, həmin cümlələrin yerinə yetirdikləri funksiyalar misallar vasitəsilə şərh edilmiş və onların mahiyyəti açıqlanmışdır.

**«2.7. Qrammatik cəhətdən təhlil olunan cümlələr»** yarımfəsində irabda yeri olan cümlələr nəzərdən keçirilir, bu tip cümlələrin digər bir cümlə üzvü funksiyasında çıxış etməsi, ayrıca bir söz yerində işlənməsi, həmin sözün rəf, nəsb, cər və cəzm əlamətlərini qəbul etməsi diqqətə çatdırılır (digər cümlənin xəbəri funksiyasında; dəyişdirici ədatların xəbəri funksiyasında). İdarə etmə, ilğa və təliq cəhətdən mühakimə sellərinin qanunauyğunluğu şərh olunur, bünövrə yaradan hal, təkəd bildirən hal və sairənin məna xüsusiyyətləri açıqlanır<sup>1</sup>.

**«2.8. Hal zərfliyinin aid olduğu üzvün qrammatik qanunauyğunluğu»** yarımfəsində hal zərfliyinin aid olduğu sözün müşayət olunduğu cümlə üzvləri sadalanır və müvafiq misallarla izah olunur. Hal zərfliyinin aid olduğu sözdən əvvəl, yaxud sonra gəlməsinin mümkünlüyü; hal zərfliyinin aid olduğu sözdən əvvəl gəlməsinin vacibliyi və hal zərfliyinin aid olduğu sözdən əvvəl gəlməsinin vacib olması kimi hadisələrin mahiyyəti açıqlanır, hal zərfliyinin çoxsaylılığı, növləri, ayrıca bir sözlə, zərf, cər, məcrur və cümlə ilə ifadə olunması müvafiq nümunələrlə işıqlandırılır.

**«Ayri-ayrı dil vahidlərinin funksional sintaksisi»** adlanan üçüncü fəsil yeddi yarımfəsildən ibarətdir.

<sup>1</sup> Qarayev M. Ərəb dilində «İrabda yeri olan cümlələr», BDU-nun İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, №01(01) mart 2004, ss. 87- 97

"3.1 "ي" "ك" "ل" "س" "ئ" "ي" "ئ" "ي" yarımfəslində «eyyun» ədatının şərt bildirərək fleksiya olunmasından, sual ədati funksiyasında çıxış etməsindən və bu zaman özündən sonra təsirsiz fel, zərf, ön qoşma və yiyəlik halda olan söz, yaxud obyekt tələb edən fel gəldiyi halda mübtədə rolunda çıxış etməsindən və s. bahs olunur. «İllə» ədatının dörd növü tədqiqata cəlb olunur: istisna bildirir; məhdudiyyət ifadə edir; şərt ədati «in» və inkar ədatı «de»dən əmələ gəlmış «illə» ədatı; «qeyri» monasında olan ismi «illə» ədatı. «Ələ» ədatının beş növü qeyd olunur: 1) başlangıç və xəbərdarlıq bildirən «ələ». Bu ədat ismi cümlə ilə işlədirir və idarəetmə xüsusiyyətinə malik deyildir. 2) qinaq və inkar bildirən «ələ». Bu ədat olub- keçənlər barəsində təcəssüs, peşmançılıq ifadə edən «hələ», «daulə», «daumə» kimi ədatlarla bir qrupda səciyyələndirilir. 3) təkidlə öyünd- nəsihət bildirən «ələ». 4) nəzakət bildirən «ələ». 5) sual ədati - həmzənin və növ inkarı bildirən «ələ» ədatının birləşməsindən əmələ gələn «ələ».

**«3.2. Feli cümlənin mübtədəsi»** (**الفاعل**) yarımfəslində feli cümlənin mübtədəsi barəsində araştırma aparılır və qeyd olunur ki, fail adlıq halda olan, yaxud qrammatik cəhətdən ona bərabər sözə evəz edilə biləcək və özündən əvvəl tam felin, yaxud onun bənzərlərinin yerləşdiyi ad qruplu sözdür. Həmin söz, yəni fail hərəkatı icra edən, yaxud hərəkətin ona istinad etdiyi sözdür.

«İstisna» (**الاستثناء**), adlanan üçüncü yarımfəsilde istisnamın mənə xüsusiyyətlərindən və növlərindən geniş şəkildə bəhs olunur. İstisna – istisna ədatından sonra gələn ismin ədatdan öndə gələnin hökmündən çıxarılmasıdır. İstisnamın tam, sərbəst, təsdiq bildirən, təsdiq olmayan, birləşmiş, ayrılmış və s. kimi növləri müfəssəl tədqiqata cəlb olunmuşdur. Üçüncü fəslin «Şərt» (**الشرط**) adlanan yarımfəslində şərt ədatları vasitəsilə bir ismin digorinə bağlanması haqqında ətraflı məlumat verilərək, şərt budaq cümləli tabeli mürəkkəb cümlənin yerinə yetirdiyi funksiyalar aydınlaşdırılır. Qeyd olunur ki, şərt feli «fə», «lən», inkar bildirən «mə», gələcək zaman bildirən «sə», yaxud «səufə» hissəcikləri ilə birləşməyən, felin təsriflənən xəbor formasında olmalıdır. Əgər şərt ədatından bilavasitə sonra isim işlənərsə, onda buraxılan fel qrammatik cəhətdən xatırlanan fel vasitəsilə dəyərləndirilir. Şərt budaq cümləsində ayrı- ayrılıqda baş cümlənin, yaxud budaq cümlənin və yaxud hər ikisinin buraxılması məsələlərinə toxunulur, verilmiş misallarla geniş şəkildə izah olunur.

Fəslin «Bağlayıcılı əlavə» (**عطف النسق**) adlı beşinci yarımfəslində birləşdirici bağlayıcıların doqquz növündə bəhs olunur, bunların

birləşdirici əlaqənin birinci və ikinci üzvü arasında qrammatik qayda və fleksiyaya, yəni mənə və formaya görə ümumilik təşkil edən qismi və birləşdirici əlaqənin birinci və ikinci üzvü arasında yalnız fleksiyaya, yəni formaya görə ümumilik təşkil edən qismi haqqında müfəssəl söhbət açılır.

«3.6. Əvəzedici əlavə» (**البدل**) yarımfəslində əvəzedici əlavənin dörd növü barəsində gətirilmiş nümunələr əsasında geniş şərh verilir. Adekvat əlavə, yaxud bütövün bütövlə əvəz olunması; bütövün bir hissəsinin əvəz olunması; əvəzelənəna aid keyfiyyət, yaxud xüsusiyyətin əvəzedici əlavəsi; ziddiyət təşkil edən əlavə bir-birindən fərqləndirilərək tədqiqata cəlb olunmuşdur. İsmi əvəzliyə əlavəsinin üç halda mümkündüğü isbat olunur: 1) əhatəli məlumat vermək zərurati ortaya çıxdıqda; 2) əvəzedici əlavə bütövün bir hissəsi olduqda; 3) əvəzelənəna aid keyfiyyət, yaxud xüsusiyyətin əvəzedici əlavəsi olduqda.

Nehayət, dissertasiyanın üçüncü fəslinin «**İzafət**» (**الضافي**) adlı sonuncu yarımfəslində iki ad qruplu söz arasındaki bağlılıq əlaqəsindən bəhs olunur, izafətin xalis və xalis olmayan növləri tədqiqata cəlb olunur. Izafətin birinci tərəfinin artıkl qəbul edib- etməməsi haqqında dilçilərin fikirləri qarşılaştırılır və məntiqi nəticə hasil olunur. Qeyd olunur ki, sintaksis mütəxəssisləri Qurani-Kərimdən gətirdikləri aycıyo istinad edərək izafətin birinci tərəfində müənnəslik bildirən «**ta**» mərbutənin buraxıldığını sübut edirlər. Izafəti zəruri olan və izafətdən imtina edən ad qruplu sözlərin növləri və mənə xüsusiyyətləri funksional sintaksis müstəvisində araşdırılır, Qurani-Kərimdən və digər sabit mənbələrdən gətirilən misallarla onların yerinə yetirdiyi funksiyalar dəqiq şəkildə təhlil olunur.

"Müasir dilçilik baxımından ərəb dili funksional sintaksisinin problemləri" mövzusunda apardığımız tədqiqatlardan aşağıdakı nəticələrə gəlinmişdir.

1. "Funksiya" termini dilçilik əsərlərində müxtəlif mənalarda işlənmişdir. Funksional cərəyanların əksəriyyətində o, kommunikativ mahiyyət kəsb edir. Bir tabeedici elementin bir neçə tabeolunanandan ibarət dəstəsi ola bilər. Müxtəlif tabeolunanlar öz tabeedicilərinə münasibətdə müxtəlif funksiyalar yerinə yetirə bilər. Funksiyasız struktur ola bilməz. Başqa sözlə, sintaktik iyerarxiya, hər bir hərbi qulluqçunun ciddi şəkildə müəyyən vəzifələri yerinə yetirdiyi hərbi iyerarxiya kimi təşkil olunmuşdur. Struktur sintaksis – elə funksional sintaksisin özüdür. Dili anlamaq – dildəki bütün cümlə

elementlərinin yerinə yetirdiyi funksiyaları anlamaq deməkdir. Bəlli bir dildə danışmaq – bu funksiyaları yerinə yetirən vasitələrdən istifadə etməyi bilmək deməkdir.

2. Dilin üç funksiyası mövcuddur. Başlıca funksiya – kommunikativ funksiyadır, ikinci ekspressiv funksiyadır ki, onun vasitəsilə dil fikir üçün əsas olur, insan hiss etdiyi şəyə qarşı öz münasibətini ifadə edir. Üçüncüüsü isə kommunikativ və ekspressiv funksiyalarla sıx bağlı olan estetik funksiyadır. Aynı-ayrı sözlərin, söz formalarının və sintaktik birləşmələrin bu və ya digər dil qrupuna daxil edilməsi onların funksiyaları ilə şərtləndirilmişdir.
3. İstanbul funksional analiz-müəyyən formal dil xüsusiyyətlərinin izahına və onun distribusiyasına yönəldilmişdir. Buradan belə çıxır ki, funksional analizə keçməzdən öncə, heç olmasa, hansısa bir formal analizin edilməsi zəruridir. Forma və funksiyanın avtonom analizinin mümkünülüyü barəindəki diskussiyalar hər şeydən çox "korun karla səhbətini xatırladır". Dildə formasız funksiya, funksiyasız forma mövcud ola bilməz.
4. İstanbul dil sistem kimi yanaşılmasında, elementlərin funksional xarakteristikası, onların paradiqmatik əlaqələr vasitəsilə, yəni müəyyən dil sistemi daxilində aydınlaşdırılması ilə öyrənilir. Dil vahidinin funksional xüsusiyyəti onun nitqdəki fəaliyyətinə söylenir. Belə ki, məna, yəni, semantik xüsusiyyət(təbii ki, səhbət mənalı vahidlərdən gedirsə) dili istifadə edən zaman ortaya çıxır. Məna dil sisteminin xaricində təyin olunursa, məna dəyəri sistem daxilində nitq parçalarının digər üzvləri ilə qarşılıqlı münasibətdə müəyyən olunur. Mənalar şəbəkəsi mənanı nəzərə almadan aşkar oluna bilməz.
5. Sintaksis dilin kommunikativ funksiyasının gerçökləşməsinin əsas aparıcı kimi çıxış edir. Qrammatik təlimlərin çoxəsrlik tarixində ayrılmış bütün sintaktik kateqoriyalar bəzi mahiyyət və mənanı çatdırmaq üçün danişan tərəfindən yaradılan nitq parçalarının qurulması ilə bağlıdır. Sintaksisin məntiqi, struktur, aktual və anoloji aspektləri məcmu halında dilin kommunikativ imkanlarının geniş planında şəhər olunan funksional sintaksisi təqdim etməyə imkan verir. Ərəb dilinin sintetik tipli dil olduğunu nəzərə alaraq, biz diqqətimizi sintaksisin aktual aspekti üzərində cəmləşdirəcəyik, çünkü, anoloji aspekt, problemləri funksional mərsologiyanın

xüsusiyyətləri ilə əlaqələndirir və sonucusu öz məhiyyətinə görə koqnitiv olduğundan anlaşma üçün əsas olur.

6. Ərəb dili qrammatikasında subyekt və predikat "özül" (عُزُل), yerdə qalanlar isə cümlənin ikinci dərəcəli üzvləri (فَضْلَة) adlandırılır. Bəzən hərəkətin tamamlanmasında mühüm rol olan ikinci dərəcəli üzv "özül" səviyyəsinə belə yüksəlir. Tamamlığı nəinki cümlənin kommunikativ, həm də struktur biçimini üçün əvəzsiz komponent kimi ayırmak mümkündür. Yəni, mübtəda və xəbərlə yanaşı, bərabər hüquqla tamamlıq da cümlənin baş üzvləri sırasına daxil edilə bilər.
7. Tərkiblərin daxil olduğu əlaqələr iki növə ayrılır. Birincisi, morfoloji formaların sintaktik kateqoriyalarda təsnifi ilə təmsil olunmuş papradigmətik əlaqələr. Həmin sintaktik kateqoriyalar tərkiblərin təşkili və qurulmasında mühüm rol oynayan ünsürlərdir. Paradiqmatik əlaqələr sintaktik kateqoriyalarda şəxs əvəzlilikləri, indiki zaman feli, tamamlıq, işarə əvəzliliyi, zaman zərfliyi, ön qoşmalar, izafətin birinci və ikinci tərəfi ilə təmsil olunmuşdur. İkincisi, morfoloji formaların tərkibi, yaxud sintaktik kateqoriyaların təqdimi ilə təmsil olunan sintaqmatik əlaqələrdir. Funksiyanın təyin edilməsini məhz bu sintaqmatik əlaqələr təmin edir. Buradan aydın olur ki, tərkib ünsürlərinin sintaktik funksiyalarının müəyyən edilməsi həmin ünsürlərin morfoloji quruluşunun müəyyən edilməsi və tərkibdəki bu ünsürlərin mövqeyi ilə təmsil olunan iki başlıca əlaqəyə əsaslanır.
8. İrab (fleksiya), cümlə daxilində sözlər arasındaki sintaktik funksiyaların dəyişməsi ilə söz sonlarının formal (ləfzi), yaxud virtual (təqdiri) cəhətdən dəyişməsidir. Ərəb dili qrammatikasında, adətən, irabla bina qarşılaşdırılır. «Bina» amillərin dəyişməsinə baxmayaraq, söz sonlarının vahid əlamətə malik olub dəyişməz qalmasıdır. Fleksiya olunan söz (əsl - lafzul- murab) irabın ixтиyarına keçir. İrabın iki qism əlamətləri qeyd olunur. Bunlar aşağıdakılardan ibarətdir: a) əsl əlamət; bu, adlıq halda dammanın, təsirlilik halda fəthənin, yiyəlik halda kəsrənin, müzare formasında isə sükunun olmasıdır b) əsl əlamətin adından çıxış edən düzəltmə əlamətlər. Bunların sayı yeddiidir: Altı ad qruplu söz: burada "vav" adlıq halda dammanın, "ərif" təsirlilik halda fəthəni, "yə" yiyəlik halda

kəsrəni əvəz edir. Təsniyədə olan sözlər. Bu zaman adlıq halda "əlif" dammamı, təsirlik və yiylilik halda isə "yə" fəthonı və kəsrəni əvəz edir. Düzgün müzəkkər cəmdə olan sözlər. Bu zaman adlıq halda "vav" dammamı, təsirlik və yiylilik halda isə "yə" fəthonı və kəsrəni əvəz edir. Düzgün müzənnəs cəmdə olan sözlər. Bu zaman təsirlik halda kəsrə fəthonın adından çıxış edir. Hallanmayan ad qruplu sözlər. Burada yiylilik halda fətha kəsrənin adından çıxış edir. Təsniyə "əlifi"nin, cəm "vavi"nın və ikinci şəxs "yə" yinin birləşdiyi indiki zaman selləri (əl- əfalul- xəmsətu). Bu zaman xəbər formasında "nun" dammamı, "nun"un atılması arzu və şərt formalarında fəthə və sükunun adından çıxış edir. Sonu zəif samit olan indiki zaman selləri. Bu zaman müzare formasında zəif samitin düşməsi sükunu əvəz edir. Tamamlıq funksiyasında çıxış edən cümlənin mühakimə, yaxud mülahizə selləri ilə bağlı məqamlarını daha yaxından anlamaq üçün qrammatik cəhətdən (məntiqi yox) felin idarə etmə funksiyasının dondurulmasını (التعليق ), yaxud həm qrammatik, həm də məntiqi cəhətdən felin idarə etmə funksiyasının ləğv olunmasını (نزع ) nəzərdən keçirmək məqsədəuyğundur.

Dissertasiyanın əsas məzmunu müəllisinin naşr olunmuş aşağıdakı əsərlərində öz əksini tapmışdır:

1. Müasir dilçilik nöqtəyi-nəzərindən ərəb dili funksional sintaksisinin problemləri, // Dil və ədəbiyyat. Nəzəri, elmi, metodik jurnal, BDU, 1997, № 1(16), s. Bakı, 29 – 30
2. İrabdan mənaya, yoxsa mənadan iraba // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, 2004, № 9, s.115--117
3. Ərəb dilində subyekt- predikat münasibətləri // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, 2004, № 13, s.85-87 ,
4. Nəhv—digər bir məqsəd üçün vasitə olan məqsəddir // Dil və ədəbiyyat.Nəzəri, elmi, metodik jurnal, BDU, 2004, № 3 (41), s.42-43
5. Ərəb dilində forma- funksiya münasibətləri // Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər, Bakı: 2004, №3, s.17—19
6. Ərəb dilində az sözlə çox məna ifadə edilməsi // Naxçıvan Dövlət Universitetinin Xəbərləri, 2005, № 16, s. 59 - 61

Аббасов Идрис Азиз оглы  
Проблемы функционального синтаксиса арабского языка в аспекте  
современной лингвистики

### РЕЗЮМЕ

В диссертационной работе, состоящей из введения, трёх глав, заключения и списка использованной литературы исследуется суть функционального синтаксиса в общей а также в арабской лингвистике.

Во введении указаны актуальность и научная важность работы; проанализированы источниковедческая база, научная новизна и практическая ценность исследования данной темы. В первой главе, состоящей из семи параграфов, комментируются происхождение синтаксиса и функциональный подход к языку, форма и функция, границы функционального синтаксиса, семантические и функциональные стороны грамматических явлений, предмет синтаксиса, актуальное и синтаксическое членение предложения. Вторая глава посвящена проблемам функционального синтаксиса арабского языка. Она состоит из восьми параграфов: 1) образование синтаксической науки арабского языка; 2) синтаксис—это цель, являющаяся средством другой цели; 3) цели функционального синтаксиса; 4) признаки и типы падежной флексии; 5) типовая форма или модель слова; 6) независимые и вводные предложения; 7) предложения, занимающие места в грамматическом разборе; 8) грамматические особенности слова, к которому относится обстоятельство образа действия.

В третьей главе рассматривается функциональный синтаксис отдельных языковых единиц.

В заключении подводятся научные выводы. С точки зрения функционального анализа можно утверждать, что функциональный синтаксис способен оказать существенную помощь для изучения современных языков и их преподавания.

Arabic language functional syntax problems from the view point  
of Modern Linguistics

RESUME

This dissertation thesis consists of an introduction, three chapters, conclusion and list of sources and books which author used. This dissertation includes analysis and research of the essence of the Arabic functional syntax in the general and Arabic linguistics

The introduction points out the actuality and scientific significance of this work, as well as including an analysis of the source study grounds, the scientific novelty and practical importance of the given topics research. The first chapter includes seven paragraphs and is devoted to the origin of syntax, functional approach to language, form and function, the bounds of functional syntax, semantic and functional sides of the grammatical phenomena, the object of syntax, the actual and syntactical analysis of the sentence. The second chapter is devoted to the Arabic functional syntax problems. It consists of eight paragraphs: 1) the formation of the Arabic syntax science; 2) syntax—is a purpose, which is the means for other purpose; 3) the purposes of functional syntax; 4) the signs and types of the case inflexion; 5) typical form of the word ; 6) the independent and parenthetical clauses; 7) the sentences, which can be analysed grammatically; 8) grammatical features of the word denoting the adverbial modifier of manner.

The functional syntax of separate linguistic units are looked through in the third chapter.

In the end scientific conclusion has been made.

From the view point of functional analysis it can be considered that functional syntax is of great significance in the study and teaching of Modern languages.

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ  
РЕСПУБЛИКИ  
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ

*На правах рукописи*

**ИДРИС АЗИЗ оглу АББАСОВ**

**ПРОБЛЕМЫ ФУНКЦИОНАЛЬНОГО СИНТАКСИСА  
АРАБСКОГО ЯЗЫКА С ТОЧКИ ЗРЕНИЯ СОВРЕМЕННОГО  
ЯЗЫКОЗНАНИЯ**

10.02.12-*Семитские языки*

**А В Т О Р Е Ф Е Р А Т**

*Диссертации на соискание ученой степени кандидата  
филологических наук*

НАХЧЫВАН -2005